

YETMİŞİNCİ PİLLƏ...

Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlunun 70 yaşı tamam oldu...

Məndən soruşalar ki, Ağalar İdrisoğlunu neçə bir insan kimi tanıyırsan? Cavabım belə olar:

- İstedadlı rejissor, nasir, dramaturq, jurnalist və ən vacibi isə dəyərli insan və sadıq dost kimi!

2009-cu ildə ölkə Prezidentinin sərəncamı ilə Gənc Tamaşaçılar Teatrı təmirdən sonra Dövlət Gənclər Teatrının truppası da bizim teatra birləşdirildi. Həmin teatrın quruluşçu rejissoru Ağalar müəllimlə ünsiyətçimiz ondan sonra daha möhkəm bağlandı. O vaxta qədər Ağalar müəllim bir neçə dövlət teatrının bədii rəhbəri və direktoru kimi özünü artıq tanıtmışdı. Xüsusilə onun teatr təşkilatçılığı sahəsində artıq böyük təcrübəsi vardı. Mənum özüm bədii şura iclaslarında, tamaşa təhvillərində, bəzi əsərlərin tərcüməsi, pyeslərə rəy yazılması ilə bağlı Ağalar müəllimin hər bir xahişini böyük məmənnuniyyətlə yerinə yetirmişəm. Ümumiyyətlə, mənə nə zaman, kim nə üçün müraciət edibə, heç vaxt yox deməmişəm. Belə bir ciddi yaradıcılıq prosesində həmrəy olmaq, hər şeyi anlayışla qarşılıamaq, məntiqi əsasa söykənib bədii mühakimə yürütəmək hər kəsənin payı deyil. Bu iller ərzində Ağalar müəllimdə bu gözəl xüsusiyyətləri xeyli müşahidə etmişəm və ondan çox şey öyrənmişəm.

Ağalar müəllim dediyim kimi həm də sədaqətli dostdur. O,



tanıldığı, bildiyi hər kəsin ailə vəziyyəti, səhhəti ilə maraqlanır, imkanı çatdığı qədər həmin adamlara dəstək olmağa çalışır. Bunu özüm də görmüşəm.

2009-cu ildə Bakı Baş Şəhiyyə idarəsinin Xocəsən Sağlamlıq Mərkəzinə zəng vurub məni möhkəm-məhkəm tapşırıdı. Həmin mərkəz, demək olar ki, yalançılar sözü bir iş gününü mənə həsr elədi. Məni bütün yoxlamalardan keçirdilər və çox faydalı məsləhətləri ilə qəlbimdə bir ümidi yandırdılar. Çox sevindim ki, ərazisində yaşamadığım bir tibb ocağında mənə beləcə qayğı ilə yanaşdırılar. İkinci tərəfdən sevindim

ki, Ağalar müəllimin belə bir hörməti var. Üçüncüsü, onun qəlbində işi saçan duyğulara görə sevindim. Ağalar müəllim mənim sağlamlığımı, özü demiş, "sən bu sənətə çox lazımsan", - deyib məni deməyən dərəcədə ruhlandırdı. Ümumiyyətlə, o, hansı teatra rəhbərlik etməyindən asılı olmayıaraq, həmişə insanlara dayaq olmaq, yaxşılıq etmək, əl tutmaq onun qanında, canındadır...

Coxdanın bir teatr çalışarı kimi Ağalar İdrisoğlunun rejissor işində daha bəyəndiyim cəhət onun dramaturji materialda müəllif fikrinə hörmətlə yanaşmasıdır. Bəzi "başa bəla" yozumçular kimi, yersiz müdaxilələrə güvənib əsərləri süjetindən və bədii materiala sapdırılanlardan deyil. Səhnələşdirib quruluş verdiyi (deyək ki,



sevmədiyimiz uzunçuluğa da yol verir) bütün dramaturji materiallarda nəticə ana xətlə bağlanmış olur.

Ağalar müəllimin tamaşaaya qoyduğu pyeslərdə, öz əsərlərində belə məqsədini həmişə müəllif ideyاسına, başəri duyğulara kökləyir. Bununla da onun yaradıcılığı istəristəməz diqqəti cəlb edir və öz oxucusuna, tamaşacısına vacib fikirləri ötürünüş olur. Bir yazıçı-rejissorunu bacarırsa, deməli, yaradıcılığın qayəsini, məqsədini anlayır.

Ağalar İdrisoğlunun Nəriman Ocaqlı ilə birgə, ictimai xadim Qənbər Şəmsiogluñun eyniadlı romanı əsərsində səhnələşdirdiyi "Caninin etirafi" iki hissəli dramında - 1988-1993-cu illər dövrünü əhatə edən dramaturji materialda bəzi məqamlarda fabula xəttindən yayınsa da, dövlətçiliyimizin, qanunlarımızın alılıyini həmişə ön planda saxlayır. Hüquq-mühafizə orqanlarında çalışanların ədalət uğrunda mübarizəsi, yalnız Ulu Önder Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişi ilə ölkədə sabitliyin yaranması, hüquq-mühafizə orqanlarında ədalətin bərpası, nəhaq tora salınan insanların azadlıq çıxması, ümumiyyətə zaman və zəmanə ilə bağlı çox mətləblər ön plana çekilir...

Başqa sözlə desək, bu əsərdə sanki ədalət nəgməsi xəyalı təsvirdə bu tamaşanın leytmotivinə çevrilir.

Ağalar müəllimin Gənc Tamaşçılar Teatrında quruluş verdiyi "Əcəl atı" tamaşası Qarabağ hadisələrində bəhs edir. O, bəzi rejissorlar kimi, quruluş verdiyi tamaşaları köməkçi lazımsız, gözqamaşdırıcı vasitələrlə bəzəməkdən vəz keçərək, sətiraltı mənənin düzgün yozulmasına çalışır və son məqamda buna nail olur. Bu mülahizələri onun Ranço Pançevin "Dörd əkizin nağılı", Firuz Mustafanın "Pələng illi", Xanımına Əlibəylinin "Aycan" tamaşalarına da şamil edə bilərik.



Ağalar İdrisoğlu istedadın ona imkan verdiyi qədər çoxşaxəli fəaliyyət göstərir. O, bunları tekçə öz istedadının gücüyle deyil, həm də teatrın, səhne sənətinin sırrlarına dərindən beləd olan kamil bir bilici kimi gerçəkləşdirir. Mənim ən xoşuma gələn cəhəti isə budur ki, o, qarşısına qoyduğu müəyyən ideya və ali məqsəd uğrunda çalışır, çarşıılır. Nəticədə, yaradıcılığının necə sekulyarlaşdığını görürük: Vətənpərvəlik, sədaqət, düzlük, ədalət, duyğusu, saf münasibətlər və bu qəbildən olan ən gözəl insani hissələr hörmətli rejissor

və yazıçının həyat məramına çevrilibdir. O, öz yaradıcılığında bunları ciddi dramaturji təlqinlərlə, eyni zamanda, rejissor sırları ile aşkarlamağı bacarır. Haqqında söhbət açduğumuz bu şəxsiyyət mənim fikrimcə hər bir ciddi sənət və səhnə sahəsi üçün çox gərəkli bir şəxsiyyətdir. Ağalar İdrisoğlu, mənçə, sözün əsl mənasında respublikada barmaqla sayılan ən bacarıqlı teatr təşkilatçılarından biri, bəlkə də birincisidir. Bu fikrimi Azərbaycan teatr mühitində çox adam təsdiqləyə bilər...

Faktları təkrarlamışaq, oxucunun vaxtını çox almaq istəmirik. Bizim fikrimiz sözün əsl mənasında fədakar bir sənət adamı haqqında obyektiv söz demək idi.

Bu qısa yazının axırında əvvəldəki sualımızı yenə təkrarlamış isterdik: Ağalar İdrisoğlunu onun ömrünün 70-ci pilləsində necə görürük? - Mənçə, çalışqan, öz istedadının gücünü, var qüvvəsini Azərbaycan teatrının tərəqqisinə sərf edən istedadlı bir insan, layiqli bir vətəndaş kimi!

Bu qısaçaya yazida da elə bunu demək istəyirdik.